



CV

Adı: Samir
Soyadı: Mehdiyev

Ünvanı: Bakı şəhəri, Kaveroçkin küçəsi, ev 34, mən. 72.

Təvəllüdü: 14-05-1966

Ailə vəziyyəti: evli

E-mail: smehdiyev@mail.ru

Tel: Ev +99412 541 5615 İş +99412 431 6069 Mobil +99451 374 4890

Təhsili

1983-1989 Azərbaycan Dövlət Tibb institutu
1989-1990 Akademik Mirqasimov adına Respublika Klinik xəstəxanası -
internatura
1990-1993 Naftalan Kurort Birliyində terapevt
1993-1995 Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə
İnstitutu, terapiya kafedrası, klinik ordinatura

Elmi dərəcəsi və elmi adı

2001 Tibb elmləri namizədi
2006 Dosent

Pesə fəaliyyəti

2006 -2018 Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, terapiya kafedrasının dosenti.

Terapiya kafedrasında diplomdan sonrakı tibbi təhsil sistemində daxili xəstəliklərin müxtəlif sahələri üzrə mühazirə, seminar və praktiki məşğələlər, elmi məqalələr, metodiki tədris vəsaitlərinin işlənilib hazırlanması, klinik araşdırmalar, praktiki səhiyyəyə məsləhət yardımı. Kafedranın elmi tədqiqat işinin məsul icraçısı.

1995-2006 Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, terapiya kafedrasının assistenti
Həkim müdavimlərlə praktiki məşğələlər, seminarlar, klinik araşdırmalar, metodiki tövsiyələrin işlənilib hazırlanması və elmi məqalələrin yazılması, kafedranın kuratoru.

1993-1995 Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, terapiya kafedrasında klinik ordinator
Professor-müəllim heyətinin mühazirə və seminarlarında, xəstələrin klinik təhlillərində, konsiliumlarda, patoloji-anatomik təşrihlərdə iştirak, xəstəlik tarixlərinin tərtib edilməsi, kollokviumların keçirilməsi.

1990-1993 Naftalan kurort birliyi, terapevt
Balneoterapiyaya göstəriş olan terapevtik xəstəliklərin sanator-kurort müalicəsi, eyni zamanda daxili xəstəliklərin diaqnostikası və müalicəsi

Nəşrlər

Terapiyaya dair 90-a yaxın elmi iş, eyni zamanda metodik tədris vəsaitləri, məqalə və tezislər respublikada və xaricdə dövrü nəşriyyatda çap olunmuşdur.

Elmi konfranslarda iştirakı

1997 "Arterial hipertenziyanın müalicəsində son yeniliklər" mövzusunda elmi-praktik konfrans, Cəncə şəhəri, çıxış
1998, 2003, 2008 Türkiyə Kardioloji Dərnəyinin konqreslərində iştirak
1999 "ÜİX-nin müalicəsi" mövzusunda elmi-praktik konfrans, Bakı şəhəri, çıxış
2000-2018 Avropa Kardioloji Cəmiyyətinin illik konqreslərində iştirak
2000-2007 Terapiyanın müxtəlif sahələrinə həsr olunmuş respublika miqyaslı elmi-praktik konfranslarda iştirak və çıxışlar
2008 "ÜİX-nin müalicəsi" mövzusunda elmi-praktik konfrans, Kiyev şəhəri, çıxış
2011-2018 Terapevt və kardioloqların beynəlxalq forumunda iştirak, Moskva şəhəri
2011-2018 Azərbaycan Kardiologiya Cəmiyyətinin illik konfransları, Bakı şəhəri, çıxışlar
2011-2018 Azərbaycan Endokrinologiya Cəmiyyətinin elmi-praktik konfransları, Bakı şəhəri, çıxış və poster məruzəsi
2013 Terapevt və kardioloqların beynəlxalq forumu, Moskva şəhəri, poster məruzə
2014 Amerika Ürək Assosiasiyası mütəxəssislərinin rəhbərliyi ilə ürək-ağciyər reanimasiyasına dair trening, Tbilisi şəhəri
2015 Amerika Ürək Assosiasiyası mütəxəssislərinin rəhbərliyi ilə ürək-ağciyər reanimasiyasına dair trening, Bakı şəhəri
2017 "Ürək çatışmazlığının diaqnostika və müalicəsində son yeniliklər" mövzusunda elmi-praktik konfransında iştirak, İsrail, Teləviv, "Kaplan" tibb mərkəzi

Dillər

Azərbaycan (əla), Rus (əla), İngilis (yaxşı)

Kompüter bacarıqları

Windows XP, MS Word, MS Excel

Nəşr olunmuş elmi-ışlărın siyahısı: Əlavə olunur

Peşəkar təcrübəsi daxili xəstəliklərin bütün sahələri, xüsusilə ürək-damar xəstəliklərinin diaqnostikası və müalicəsi, terapevtik xəstəliklər zamanı intensiv terapiya

Nailiyyətlər

Səhiyyə Nazirliyinin komissiyalarında iştirakı

Əlavə 1. Nəşr olunmuş elmi işlərin siyahısı

qeyd: siyahı elektron formada institutda qəbul olunmuş formatda elmi hissədən əldə edilə bilər.